

GƏL GEDƏK YURDA SARI

II hissə

Şamilin səsi ilə meydan su-
ladiğı günlər olub. Müğamın zi-
lində... səsin zirvələrində gə-
zişmələri ilə eşidənlərini hey-
ran qoyurdu, dirləyənlərin ahi,
imanı bir-birinə qarışdırı. Səsi
ilə sözünün birliyi havacatinin
dalğaları ilə insanların ruhuna
yeriyirdi.

Şamil toyların sevilən xa-
nəndəsi idi. Özündən neçə ad-
dim irəlidə Hüseyin Əhmədoğlu
vardı. Özü demiş, bir eldan,
elatdan olduğuna görə “əmioğ-
lu” deyirdilər bir-birlərinə.

Hüseyin həmişə Şamilin dili-
nin əzbəri olub. Bu günlərdə
son vaxtlar Şamilin çox böyük
hiss və duygu ilə qələmə aldi-
ğı hekayətlərindən birini oxu-
dum - “Yovşan” hekayətini...

Yazı sınırlarım toxundu,
ruhumun bütün ağrılарını or-
kestr ahəngi ilə dilə gətirmişdi.
Öz-özümə danişirdim.

Özüm danişmirdim, ruhum
danişirdi.

Necə ola bilər, insan - sə-
nətkar səsin effektini, səsin
duyğusal cələbinə yazıya beləcə
gətişsin!?

Şamil yovşan üstə müğam
oxuyurdu. Gəyən bütün əzəmə-
ti ilə yovşanın dəniz dalğaları-
na dönüb canlanmışdı. Dəniz
yovşan donunda təlatümə gel-
mişdi. Gözümüz qabağında Hü-
seyin Əhmədoğlu bütün varlığı
ilə mənimlə üz-üzə, göz-gözə
dayanmışdı. Şamil bir yovşan
hekayəti ilə özündən öndəki -
ustadlığına qibət ilə yanaşlığı
doğmasının səsini öz səsindən
qabağa çəkmişdi.

Gözlərimin öündə Gəyən
dalğa-dalğa bayatiya dönürdü.
Üfűq boyu... səhər bax,
Qürurunda qəhər bax,
Köhlən at... boz yovşanlıq,
Gözlərinə su ver... bax.

Üfűqə köz oxşayar,
Yazına söz oxşayar,
Gəyən yovşan dənizi,
Dalğası göz oxşayar.

Ruhumun qanadı var,
Bu yurdun qan adı var,
Olub savaş meydani,
Gəyənin qan dadi var.

Gəyən, səndən kim keçdi?
Kim yeridi, kim keçdi?
Sinəmi hədəf etdi,
Ürəyimdən sim keçdi.

Gəyən, çölün bəyazdı,
Boz yovşandı, bəyazdı,
Üstündən quraq keçdi,
Gül bitmədi, nə yazdı?

Gəyən obrazı, yovşan qoxu-
su ruhumu elə çulgəmişdi ki,
bütün varlığım ayağa çəkilmiş-
di. Açılmağá hazır, atılmağá
yönəlik, hədəfi görünən tətiyə
dönmüşdüm. Söz içimde maq-
ma kimi qaynayırdı. Haradan,
necə yol tapıb üzə çıxacaq, bir-
cə bunu bilmirdim.

Amma bircə onu bilirdim ki,
buracan, bu anacan gözübağlı
gəlməmişdim. Mənim Şamil
aləminin bayati dastanına gələn
yolum elə Şamilin hekayətlə-
rindən başlamışdı. Şərti olaraq
adlar deyirəm; “Gəyən kəhəri”,
“Səsimin yelqovani”, “Çayya-
taq nağılı”... və nəhayət, “Yov-
şan” hekayəti. Şamil necə usta-

lıqla xanəndə Hüseyin Əhmə-
doğluna olan ehtiramını bu he-
kayətin içində gətirir: “Mənə
yovşanı xanəndə Hüseyin Əhmə-
doğlu sevdirmişdi” və sonra
da başlayır həmin sevginin do-
ğuluş anını sözə gətirməyə: “Oxumaq istədiyim mahnını
ansambl ruhuma uyğun tuta bil-
mirdi, təkrar-təkrar məşq edir-
dim, alınmırı. Birdən Hüseyin
Əhmədoğlu yaxına geldi. “Ayə,
ay əmioğlu, səni yaradanın ba-
şına dönüm, elə şey oxu ki,
bunlar da dəmini tuta bilsin”.
Dedim axı nə oxuyum? Hüseyin
Əhmədoğlu da sözün yatağını
bilən idi, təhərini elə itiləyib
müsahibinə verirdi ki, bir cavab
da tapa bilmirdim. Yenə elə ol-
du: “Ayə, belə dədən-baban
oxuyan bir şey oxu. Gəyənin
düzündə nə oxuyurlar, onu oxu,
belə yovşanın dilində oxu”. Bu,
Şamilin “Yovşan” hekayətin-
dəndi, özüm bilərkədən “heka-
yət” deyirəm, üstəlik də Şami-
lin yazdığını hərfi-hərsinə tək-
rar da etmirem, mənəni, mahiyə-
yəti, yaddaşında qalanı impro-
vizə edirəm.

Qulu Məhərrəmli Şamilin
“Yovşan” hekayəti haqqında
deyir ki, Şamilin ruhuna, varlı-
ğında yatmış bir yazıçı oyanışı
var. “Yovşan” şamilin içində
yatmış yazıçının əsəridir.

Qürurlanmaq yox yerdən
mümkün deyil. Həqiqət dəyəri-
ni alanda təkcə həqiqətin sahi-
bi yox, onun dostu da qürurlan-
maq imkanı qazanır.

Yovşanı təkcə Şamilin he-
kayəti yox, həm də öz yaddaş-
ının iksiri kimi ruhuma yiğdim.

Heç özümün də xəbərim ol-
madı, necə sözü-sözə caladım:
Oxudum... ay Şamil... Sənin bu

tipli hekayətlərin çox canlı ali-
nır... yaddaşı oyadır... bizi hə-
zin xatirələrlə süsleyir... Mə-
nim üçün əziz olan Hüseyni xa-
tırlamığın məni çox təsirləndir-
di... Yovşan... mənə qalsa Tu-
ran bayraqına yovşan əsas ele-
ment kimi Atla birgə həkk olu-
nar...

Yovşan sənin təsvirində Və-
tən iksiridir... Vətənin özüdür...

Yazi ən böyük özünü ovu-
ma vasitəsidir... Bütün əməller-
dən ən üstünü yazmaqdır... Şami-
lin qələmi ilə ruha təkan ve-
rən yazı daha qiymətlidir...

Bələcə bir bayati axını ru-
humdan kükreməyə bşladı. Söz
dalğa-dalğa gəlməkdə idi. Söz
üstümə yeriyirdi. Deyirlər ki,
ovçu ovu üstüne yeriyəndə gə-
rək ovdan dayana. Amma mən
sözün ovu idim, söz məni ovla-
mışdı.

Bitdi qəflət yuxusu,
Hələ bilməz çoxusu...
Gedək Gəyən üstünə,
Alaq yovşan qoxusu...

Sözdə işiq ucu var,
Yazsa qələm, ucu var,
Səsində yovşan ətri,
Ruhunda çöl gücü var.

Dildə sözün bişmiş,
Al yazıya bişmiş...
Çöl köhlənin qanadı,
Yovşan atın kişmiş...

Elatın soyu qaldı,
Bitmədi boyu qaldı,
Şəhid oldu oğullar,
Çoxunun toyu qaldı.

Kürən at... qaşqası var,
Səkili, qaşqası var,
Qarabağın adına,
Kim deyər başqası var?!

Şamil, sözüm uçdu, gəl,
Demə dünya puçdu, gəl,
Yol üstə köhlən gördüm,
Dəli könlüm uçdu, gəl.
70-ci illərin ortalarında mən
Cəbrayılda idim. Özü də tez ta-
ninan müəllim kimi. Cəbrayı-
lin... elatin toy, məclis sənliklə-
rində yerimi tez tapdım. Az-çox
sənətə, sözə dəyər verən adam-
ların diqqətini çıxışlarım cəlb
etmişdi.

Yaqut Abdullayeva ilə Hü-
seyin Əhmədoğlunun Cəbrayı-
l Mədəniyyət Evinin səhnəsin-
dəki duetləri gözümün önündə-
dir. Fatma xanım çox şövqlü
oxuyardı.

Hüseyin Əhmədoğlu, Şamil
Əhmədov toyların parlayan ul-
duzuzydu. İki Tahir vardi Cəbra-
yılin özündən. Bizim Xələfli-
dən Elman vardi.

Şixlardan, digər kəndlərdən
gənclər təzə-təzə görünürdü.
Mehriban adlı bir qız çox sev-
dalı oxuyurdu.

Şamillə söhbətimdə - əlbət-
tə, könül söhbətimdə adlar çə-
kilir, xatirələr çözülür; “Məni
Cəbrayıla təkcə soy bağlamır,
həm də qırılmaz mənəvi tellər
bağlayır. Özümdən qismən də
olsa yaşça böyüklər var. Görü-
şəndə deyirlər ki, toyumu sən
ələmisən... Özümdən yaşça
xeysi kiçiklər var, deyirlər ki,
toyumu Şamil edib. Bir az da
kiçiklər var, onlar da deyir ki,
mənim də, atamın da, babamın
da toyunu Şamil edib”. Bu bir
yaddaş hekayətidir. Elə Şamilin
özünü gözləyir ki, bu hekayəti
yazsın.

Şamil beləcə insanların var-
lığına hopub ruhu ilə yaşamağa
davam edir. Şamil yenə kimin-
sə yaddaşında yaşayırsa, elə o
yaddaş aləmində də öz səsi ilə
meydan sulayır.

Şamilin lent yaddaşında qal-
an müğəm ifalarıqələcək səs
tədqiqatçılarının əvezsiz xəzi-
nəsi kimi aranacaq.

Şamil üçün Cəbrayılin elə
bir kəndi, elə bir elati, elə bir
tayfası yoxdur ki, orada izi qal-
masın.

Elə Şamil özü çəkdi məni
təzədən Cəbrayıla... kənd-
kənd, oba-oba, oymaq-oymaq.

Şamil dildə-ağızda yaşa-
maqdən çox ruhda yaşayır.

* * *

Qızıl lələkdir, Şamil,
Arzu, dilekdir Şamil.
Dost-tanış arasında
Yanan ürəkdir Şamil.

Həsrəti çağlayarmış,
Dərd-düyün bağlayarmış.
Kor üstündə bir bülbül
Dərdini ağlayarmış.

Qəlbi titrək tar imiş,
Yolu boran, qar imiş.
Toyların yaraşığı
Bir Şamil də var imiş.

Yolsuzlar ağlar baxar,
Vaxt ötər, çağlar baxar.
Köç edər, durna gedər,
Dalinca dağlar baxar.

bayati-poema

Roman, əsər ad olar,
Elşad sözə dad olar.
Şamil olan məclisə
Dost gülər, el şad olar.

Gəl-gəl, a sari bülbül,
Dərdin hasarı bülbül.
Daha yaram sağaldı,
Ağlama, sari bülbül.

Muğamın divanı var,
Darı var, divanı var;
Xavəranda Şamilin
Adı var, ünvanı var.

Sel gəlsin Araz desin,
Söz gəlsin, taraz desin.
Qəm pərdəsi nə sizlər
Bayati-şiraz desin.

Ötmədi qurbət ağrım,
Dərd ağrım türbət ağrım
Hərənin bir ağrısı,
Mənim də həsrət ağrım.

Gün gəlsin, il yerisin,
Dövrənə bil yerisin,
Yazı karvan yoludur
Açılınsın dil, yerisin.

Qızmeydanda bağ olar,
Bağ arxası dağ olar,
Bağ içində gəzərsən
Könlün gülər çağ olar.

Yurdsuzluq miskinlikdir,
Bəxt yolu çiçkinlikdir,
Qarabağsız, ay Şamil,
Qızmeydan təskinlikdir.

Könlüm həsrət sözlədi,
Ümid gəzdi, izlədi.
Qızmeydan dumanında
Dağlar üzün gizlədi.

Həsrət gözün yatmaz heç,
Dərdi səndən atmaz heç,
Şamil, evin gözəldi
Qəlb evinə çatmaz heç.

Dostların imdadı var,
Loğmanı, İmdadı var,
Şamil, sənə Allahın
Həmişə imdadı var.

Çıxaq yola, yaxşı bax,
Uğur ola, yaxşı bax,
Duman çöküb yol üstə,
Deyir, yola yaxşı bax.

Qocalaq, pirdə gələk,
Mənada, sirdə gələk,
Ağlayan bulud bilsin,
Gedirik, bir də gələk.

Qızmeydan yaza bənzər,
Oğlana, qızə bənzər,
Baxırsan könlün doyur
Çörəyə duza bənzər.

Qızmeydan sazı da var,
Gözəldir, nazi da var,
Bircə günün içinde
Payızı, yazı da var.

Dağlar qapı- kim açar?
Sevgidir burada açar.
Qızmeydan könlər evi,
Gələnə qucaq açar.

Şamil, könlün şad olsun,
Ağzın dolu dad olsun,

Ürəklərdə yurd yerin,
Var olsun, abad olsun.

Ayrılıq dəm tutmasın,
Qəlbini qəm tutmasın,
Suyun Allah payıdır,
Quyundan kəm tutmasın.

Bayati şıшиб gələr,
Fikrimi deşib gələr,
Halal mal sahibinə
Dağdan mələşib gələr.

Üstümüze gün doğsun,
Doğsun, zülməti qovsun,
Göyləri bulud alıb,
Yazlıq gün haradan doğsun?

Dağları gül bürüyər,
Zarıyan dərd kiriyər,
Yolumuza yağan qar,
Axır bir gün əriyər.

Əsir edib gündüzü,
Çekib örter hər izi,
Dərələrə gecədən
Cökən bulud dənizi.

Sevgisi diləklərdə,
Salamı küləklərdə,
Qızmeydan bir qaladır,
Açarı ürəklərdə.

Qızmeydan qız isməti,
Qüruru ər qeyrəti,
Bulud-bulud danişar,
Tarixdən el hikməti.

Xəyal yorğun lal baxdı,
Harada qalaq dar vaxtı,
Bələn üstdən boz qurdun,
Gözlərindən od çaxdı.

Yol üstündə durma gəl,
Heç boyunu burma gəl,
Mən səni gözləyirəm,
Ümidini qırma gəl.

Vaxt gedər, heçə qalmaz,
Qurd gözü seçə, qalmaz,
Yurda əkil, yerə bit,
Yurd yeri köçə qalmaz.

(Əvvəli 8-ci səhifədə)

Toy gələr qırım keçər,
Sinədən şırım keçər,
Həyat dağdı, dərədi,
Ömür aşırım keçər.

Ömrümüz qor evidir,
Dünyanın tor evidir,
Bəlkə bir nəfəs alar,
Bəxtimiz gor evidir.

Dünyanın daş gülü var,
Sözün yaddaş gülü var,
Ay şamil, qəm eləmə,
Yaşın da yaş gülü var.

Şöhrət, şərəf qəlbəi yol,
Yaxşıların qəlbəi yol;
Ha dikləndik, bitmədi,
Ömrümüzdən qəlbəi yol.

Gəlmədi səhər bizə,
Çəkmədi təhər bizə,
Gözdağı olub qaldı,
Axır ki, şəhər bizə.

Yensək də qəlbimizdən,
Küsmədik təbimizdən,
Çörək tutmuş dostlar da,
Yol saldı qəlbimizdən.

Bağlanar qəm yolumuz,
Açılar dəm yolumuz,
Yenə təskinlik olar,
Bizə həmdəm yolumuz.

Hava kədər qoxuyar,
Demə hədər qoxuyar,
Vahimənin içində,
Təzə xəbər qoxuyar.

Dərd gəzir, ev yixacaq,
Bar-barxana yığacaq,
Korona tufanından,
Kim salamat çıxacaq?

Bu yoldan qoca keçdi,
Gündüz yox, gecə keçdi,
Sevgi, səyahət bilər
Həyatın necə keçdi?

Dövranın dəm çalması,
Olmaya kəm çalması;
Gözlərinə su verər,
Başının qəm çalması.

Manqalı közlü Şamil,
Ürəyi sözlü Şamil,
Ayrılıq zillətinə,
Gör necə dözdü Şamil?

Qarabağ... üzüm gülər,
Söhbətim, sözüm gülər,
Bağban bağa qayıdar,
Bağ gülər, üzüm gülər.

Əsək dağdan külək biz,
Salaq göydən lələk biz.
Gedək bulaq öpməyə,
Bir sevinək, gülək biz.

Şamanı tas güldürər,
Mollanı yas güldürər,
Könlümüzü, ay Şamil,
Muğamdan as, güldürər.

Şamil, sözüm sadəga,
Dilim dözməz qadağa,
Sinəmdə sırsıradır,
Kimsə çıxmaz bu dağa.

Söz gullənə, gül yata,
Ayrılıq dərdə bata;
Üşüsək qızınarıq,
Ocaq Cəbrayıllata.

Yansaq, közümüz görər,
yazsaq sözümüz görər,
Cırdama, ay sağsağan,
Yolu gözümüz görər.

Yada sal Qarabağı,
Cəfərabad siğnağı,
Maralyan, Karxulu da
Yol üstə sinə dağı.

Gəl keçək Lələ düzü,
Həsrətə bələd üzü.
Adı dillərdə gəzən
Dillənər Lələ düzü.

Yurd yerində daş qalib,
Bir quru yaddaş qalib.
Lələ hara köcüb ki?
Yurdu belə boş qalib.

Lələ düzü qan gördü,
Neçə qurban, can gördü.

Yanğına su ciliyər,
Şəkər-xatın bulağı.

Gəzək ötən çağları,
Dəvə beli dağları,
Gözlərini oxşayar,
Yaşıl Nüsüs bağları.

Sən canını oda sal,
Yurd yerini ada sal,
Bu da Şıxlardır türbəsi,
Bax keçmişə yada sal.

Sınaq sırtın sərt bilər,
Savaş nədir, mərd bilər,
Saçın niyə ağarib,
Baş içində dərd bilər.

Qatar gəldi fit verdi,
Dayandı, nəfəs dərdi,
Mahmudlu bir qapıdır,
Gələn gözdən gül dərdi.

Sözümdə bəndlər yanar,
Həsrətlər, bəndlər yanar,
Gözlərimin içində,
Şəhərlər, kəndlər yanar.

Mazan nənə pir idi,
Min ocaqdan biriydi.
Araz üstə Xələfli,
Başda tacı - Diriyydi.

Bəydili bir top cığa,
Soltanlıdan Topçağı,
Məskən olub qədimdən,
Oğuz, səlcuq, qıpçağa.

Arazboyu Qovğalı,
Dərd paltarlı, sovxalı,
Maşanlı, Hasanlı var,
Bir də Ali Keyxalı.

Həsrətləri əzmisən,
Tikanları üzümüsən,
Şamil qaşa, toybatoy,
Sən elləri gəzmisən.

Şükürbəyli adı var,
Adı var fəryadı var,
Xaraba Saricallı,
Əmirvallı odu var.

Dəjəl, Çapant, Fuğanlı,
Şeybəy, Safarşa, Qanlı,
Kim görə qan ağlayar,
Qan içində hər canlı.

Quraq gəlsə, yel qovar,
İstisi yovşan ovar.
Dili, süfrəsi şirin -
Niyazqulular da var.

Sutökülən Gəyəndi,
Sirik sevdı, bəyəndi;
İnancına güvenən
Hər kəs kökü oyəndi.

Burdan üzü dağlara,
İsaxlıya, Şıxlara;
Baş Hüsəsdən keçən yol
Ziyarət, Kirsə vara.

Misirxanlı bir dərə
Əsgərhanlı bir törə.
Çaxmaqda Niftalılar
Bağ-bağatdı hər yörə.

Hər sözün sayası var,
Bilənə ayası var.
Yarəhmədli, Şıxlının
Kəkklikli qayası var.

Quşçular, Qızıl qaya,
Həmzə bulağı röya.
Özünü tanıyarsan
Baxsan bulaq Aynaya.

Hortun yali qəm qovar,
Baxsan könül ovunar.
Tatar Aşıq Məlikli,
Qarabəyli, Məzrə var.

Burda Ağır xan dağı,
Xələfli baxan dağı.
Xələf dağa qardaşdı,
Sinəmi yaxan dağı.



GƏL GEDƏK YURDA SARI

Burdan haqqın yolunu
Can, Azərbaycan gördü.

Dözümlər dağ-dağ oldu,
Qorxular çıldağ oldu.
Qapı Cocuq Mərcanlı
Saray Qarabağ oldu.

Çaxırlının tabı var,
Tabı var, tabanı var.
Mehdilidə Ceyhunun
"Söz və Qan" kitabı var.

Bu yolu gedər gəlsin,
Dözümə od ər gəlsin.
Sənətə İsa yollu
Bayatlı Odər gəlsin.

Mərcanlı eli gəlsin,
Fəxrəddin Vəli gəlsin.
Seyfəddin Mənsiməoğlu
Qoy desin, - Əli gəlsin.

Ovçu pirim ov piri,
Qadanı sovan piri,
bircə bələn aşarıq,
bu da Dağdağan piri.

Çox xeyallar bitəndi,
Gəldi-gedər, itəndi,
Çağırır Gordubaba,
Zirvəsi əl yetəndir.

Yaddaş yolu çinlədər,
Çin-çin eylər, çinlədər,
Xoflu gəlsə yol tapmaz,
Cin dərəsi çinlədər.

Enək Dahaq ağızına,
Kurqanlar obasına,
Qalacığa göz yetir,
Gör tanışa, bax sına.

Xanım-xatın bulağı,
Daşı sütün bulağı,

Xəstəsən həkim gələr,
Çağırсан hər kim gələr,
Cəfani səfa bildin,
Sənə tay gör kim gələr?

Burada tarix hər daşdır,
Sirri bilən sirdəşdir,
Cəbrayıl muzeyi də
Unudulmaz yaddaşdır.

Şamil, ruhun bir neydir,
Qürurun dağdır - Teydir;
Xəzinə var sinəndə,
Yaddaşın bir muzeydir.

Şamil, keçdin zamandan,
Bu qaralı dövrəndən.
Nə gördün, nə götürdüñ,
Sən bu yaxşı, yamandan?

Bulud təskin üzünə,
Gülə miskin üzünə,
Bu da Qurban təpəsi,
Düşdük çıksın üzünə.

Qılıncı, Əfəndilər,
Kövrəkdi, küsəndilər.
Yaddaşın xəzinəsi
Adlar qızıl dəndilər.

Gedərik El cadası,
Bu da Bəylik obası,
Könlümüzə həyandır
Şirin səsin sədəsi.

Gedək, Şamil, Xol boyu,
Oxu, qardaş, yol boyu,
Dönəlgə bizə tərəf,
Qucaq açıb qol boyu.

Tumas Ata bir qardaş,
Çomaq Ata sərr qardaş,
Cəbrayıl Ata böyük,
Bir müqəddəs pir qardaş.

Nüzgar, Quycaq arası,
Şəhid şəhid qarası,
Qasım bəy Zakir gəlsə,
Sızıldayar yarası.

Papi, Çərəkən üzgün,
Horovlu yazılıq miskin,
Dünyacan adlı-sanlı,
Daşkəsən baxır küsgün.

Güney yolu daşlıdır,
Balyand gözü yaşıdır,
Süleymanlı, Qışlağın,
Dərdi neçə başlıdı.

Quşçular var bərədə,
Kökü qədim törədə,
Doşulu, Qaracallı,
Can verir bir dərədə.

Baş aparar qurbanı,
Bar gətirər fərmani.
Daş Veysəlli kəhrizi,
Min bir dərdin dərmani.

Sədi, Ağtəpə üstü,
Odlanıb tüstü-tüstü.
Minbaşılı göyündən
Çekilər qara tüstü.

Tulus, Mirək, Hacılı,
Günlər gördük acılı...
Ay Şamil, gedə billik
Daha yollar açılı.

Könül Məzrədən gələ,
Kavdar, Yellicə belə.
Köyərçin Veysəlli dən
Dönək Qumlağa hələ.

Dərzili tikdi, qurdu,
Fələk dağıtdı, vurdu.
Gəlsin Məstəlibəyli,
Görsün dağılmış yurdu.

Burda dağ-daş sərədi,
Hər yan dağdı, dərədi.
Qurdalar - Gödəkli kəndi,
İsaxlı mənzərədi.

Şirvan qəbri kurqandır,
Yol üstündə qorqandır.
Dağlılış Xələfli
Görən bağrim şan-şandır.

Söz-söz ola yayılma,
El içində sayıla.
Qərər-Dursunlu yolu
Qayidaq Cəbrayıl.

Gecənin gündüzü var,
Yaramın dərd duzu var.
Ay Şamil, neyləyim ki,
Hər sözün qəm üzü var.

Sinəndə işq yanar,
Odlanar, işq yanar.
Neyləyək bəs, ay Şamil?
Görmüşük aşiq yanar.

Ay Şamil, sanmaq qaldı,
Qanana qanmaq qaldı;
Yağdan bayqu yurdu,
Bizə də yanmaq qaldı.

Sözə vədə yetdi gəl,
Məni Məcnun etdi, gəl.
Bayati sinəm üstə,
Yovşan oldu - bitdi, gəl.

Yurdu sir-sir gətirdi,
Şamil pir-pir gətirdi.
Xələfli gøy üzündən,
Sözü bir-bir gətirdi.